



Siz yalnız **QIRMIZI** işıq yananda və maşınların hərəkəti dayananda yolu keçə bilərsiniz

Bu işarənin **QIRMIZI** işığı yananda - dayanmalı, **YAŞIL** işığı yananda isə yolu keçməlisiniz

Siz yolu yalnız **ZOLAĞIN** üstündən keçməlisiniz

## UŞAQLAR ÜÇÜN 10 VACİB PİYADA QAYDALARI

1. Əgər siz 10 yaşdan balacasınızsa, maşın yolunu tək keçməyin.
2. Yolu keçməzdən əvvəl, səkidə dayanın.
3. Yolu keçərkən asta addımla keçin, heç vaxt qaçmayın.
4. Hər zaman yol işarələri və nişanlarından istifadə edin.
5. Bir tərəfli yolu keçdikdə yolun soluna, ikitərəfli yolu keçdikdə isə əvvəlcə sola, ortadaki zolağa çatdıqda isə sağa baxın.
6. Yolu keçərkən hər tərəfə baxmaqla asta-asta keçin və maşınlarla fikir verin.
7. Əmin olun ki, sürücülər sizi görüb və maşınlarını saxlayıblar.
8. Yolun qırağında yerləşən küçələrdə, hasarsız meydança və həyətlərdə oynamayın.
9. Qaranlıqda yolu keçərkən ağ paltar geyinin və ya paltarıma işığı əks etdirən nişanlar taxın.
10. Maşınlar işıqforda dayanarkan, onlardan ən azı 5 addım aralı yolu keçin və nəqliyyatdan düşərkən, heç bir halda, onun qabağından yolu keçməyin.

## UŞAQLAR ÜÇÜN YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNƏ DAİR ƏLAVƏ MƏLUMAT VƏ TÖVSIYƏLƏR

1. Nəqliyyat vasitələri xüsusi sayrışan işıq və səs siqnalları ilə yolda hərəkət edən zaman (məsələn, polis və ya təcili yardım maşını) - onlara yol verin.
2. Ola bilər ki, siz yolu keçdiyiniz vaxt işıqforun yaşıl işığı yansın və maşınlar hərəkətə başlasın. Belə olan halda, əgər təhlükəsizlik adacığı varsa - orada gözləyin, olmadığı təqdirdə isə - əks istiqamətli nəqliyyat axınlarını ayıran xətt (yəni ortadaki zolaq) üzərində işıqforun qırmızı işığının yanmasını gözləyin.
- 3 Yaşayış məntəqələri məktəblər və uşaq bağçalarına 50-100 metr qalmış, sürücülər üçün xəbərdaredici nişan qoyulur.
4. Piyada keçidinə 50-100 metr qalmış, sürücülər üçün xəbərdaredici nişan

qoyulur.

5. Velosiped sürmək 14 yaşdan, motosikl idarə etmək isə 16 yaşdan etibarən icazə verilir.

6. Uşaqları qrup halında daşıyan nəqliyyat vasitələrinin üzərində xüsusi nişan olmalıdır ki, digər maşınların sürücüləri xəbərdar olsun.

7. Siz xüsusi olaraq bu nişanlı maşın gördükdə ehtiyatlı olmalısınız:

A. ƏLİL sürücü B. Təcrübəsiz sürücü nişanı

8. Velosiped sürücüsünə trotuar və piyada keçidi ilə hərəkət etməyə hətta piyadalar olmadıqda belə icazə verilmir.